



**NAXÇIVAN MUXTAR RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ**

Q Ə R A R

**Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin
bir sıra qərarlarında dəyişikliklər edilməsi barədə**

“Naxçıvan Aqrolizinq” Açıq Səmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 24 avqust tarixli 34-VI FR nömrəli Fərmanınının 3.2-ci bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti **qərara alır**:

3. “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarı haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 oktyabr tarixli 89 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3-cü - 5-ci hissələrdə “Naxçıvan Aqrolizinq” sözləri “Naxçıvan Aqroservis” sözləri ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “Naxçıvan Aqrolizinq” Açıq Səmdar Cəmiyyəti tərəfindən muxtar respublika daxilində və xaricdən satın alınan damazlıq heyvanların dövlət büdcəsinin vəsaiti hesabına 50 faiz güzəştə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları” üzrə:

3.2.1. adında, 1.1-ci bənddə və 2-ci hissənin adında “Naxçıvan Aqrolizinq” sözləri “Naxçıvan Aqroservis” sözləri ilə əvəz edilsin;

3.2.2. Qaydalara əlavənin yuxarı və aşağı sağ künclərində “Naxçıvan Aqrolizinq” sözləri “Naxçıvan Aqroservis” sözləri ilə əvəz edilsin;

3.3. həmin Qərarla təsdiq edilmiş “Dövlət vəsaiti hesabına idxal olunan mineral gübrələrin güzəştli şərtlərlə buğda istehsalçılarına satılması Qaydaları”nın 1.1-ci, 2.1-ci və 2.8-ci bəndlərində “Naxçıvan Aqrolizinq” sözləri “Naxçıvan Aqroservis” sözləri ilə əvəz edilsin;

3.4. həmin Qərarla təsdiq edilmiş “Buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına idxal olunan rayonlaşdırılmış yüksək reproduksiya buğda toxumunun güzəştli şərtlərlə satılması Qaydaları” üzrə:

3.4.1. 1.1-ci, 2.1-ci və 2.9-cu bəndlərdə “Naxçıvan Aqrolizinq” sözləri “Naxçıvan Aqroservis” sözləri ilə əvəz edilsin;

3.4.2. Qaydalara əlavənin aşağı sağ küncündə “Naxçıvan Aqrolizinq” sözləri “Naxçıvan Aqroservis” sözləri ilə əvəz edilsin.

4. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 35-ci hissəsində “Naxçıvan Aqrolizinq” sözləri “Naxçıvan Aqroservis” sözləri ilə əvəz edilsin.

5. “Naxçıvan Aqrolizinq” Açıq Səmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 2 sentyabr tarixli 77 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

5.1. adında və 1-ci - 3-1-ci hissələrində “Naxçıvan Aqrolizinq” sözləri “Naxçıvan Aqroservis” sözləri ilə əvəz edilsin;

5.2. həmin Qərarla təsdiq edilmiş “Naxçıvan Aqrolizinq” Açıq Səmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nın adında, 1.1-ci, 2.2-ci, 2.7-ci və 2.7-1-ci bəndlərində “Naxçıvan Aqrolizinq” sözləri “Naxçıvan Aqroservis” sözləri ilə əvəz edilsin.

6. “Naxçıvan Aqrolizinq” Açıq Səmdar Cəmiyyətinin 2020-ci ildə yerinə yetirəcəyi aqrotexniki xidmətlərin qiymətləri və yanacaq norması”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 31 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

6.1. adında, preambulasında və mətnində “Naxçıvan Aqrolizinq” sözləri “Naxçıvan Aqroservis” sözləri ilə əvəz edilsin;

6.2. həmin Qərarla təsdiq edilmiş əlavənin adında “Naxçıvan Aqrolizing” sözləri “Naxçıvan Aqroservis” sözləri ilə əvəz edilsin.

**Naxçıvan Muxtar Respublikasının
Baş Naziri**

Səbuhi Məmmədov

2 sentyabr 2020-ci il

№ 154